

# Azotsaxlayan çoxfunksiyalı alkilfenolyat aşqarı

**X.N. Məmmədyarova**  
Aşqarlar Kimyası İnstitutu

**Acar sözlər:** dodesilfenol, formaldehid, salisil turşusu, monoetanolamin, aşqar, motor yağı.

e-mail: aki05@mail.ru

## Азотсодержащая многофункциональная алкилфенолятная присадка

X.N. Mamedyarova  
Institut hımii prıscadok

**Ключевые слова:** додецилфенол, формальдегид, салициловая кислота, моноэтаноламин, присадка, моторное масло.

Приведены результаты синтеза новой алкилфенолятной присадки AKI-171. Присадка AKI-171 представляет собой кальциевую соль продукта конденсации додецилфенола, формальдегида, салициловой кислоты и моноэтаноламина.

Физико-химические и функциональные свойства присадки AKI-171 изучены стандартными методами. Исследования показали, что присадка AKI-171 обладает высокими антикоррозионными, антиокислительными, моющими свойствами и по этим свойствам пре-восходит аналоги-присадки ЦИАТИМ-339, ИХП-101 и ACK. Моторное масло М-12B<sub>2</sub>, приготовленное с присадкой AKI-171 и товарными присадками не уступает зарубежному аналогу-маслу фирмы Shell.

## Nitrogen-containing multi-functional alkylphenolate additive

Kh.N. Mamedyarova  
Institute of Chemistry of Additives

**Keywords:** dodecylphenol, formaldehyde, salicilic acid, monoethanolamin, additive, motor oil.

The paper deals with the results of synthesis of a new AKI-171 alkylphenolate additive. This additive is a calcium salt of condensation product of dodecylphenol, formaldehyde, salicilic acid and monoethanolamine.

Physical-chemical and functional properties of AKI-171 additive have been studied via standard methods. The investigation showed that AKI-171 additive has high anticorrosion, antioxidantizing and washing properties due to which exceeds analogue ЦИАТИМ-339, ИХП-101 and ACK additives. Motor oil M-12B<sub>2</sub> produced with AKI-171 and commercial additives is highly competitive with its foreign analogue Shell oil.

Müasir avtonəqliyyat texnologiyası sürətlə yeniləndiyindən avtomobilərin uzunmüddətli və etibarlı istismarı üçün keyfiyyətli sürtkü və motor yaqlarına tələbat getdiyə artır. Mühərrik detalları yüksək texniki təşirlərə məruz qalır və nəticədə mövcud sürtkü yaqları texnikanın tələbatlarından geri qalır.

Motor yaqlarına artan tələblərə uyğun yüksəkkeyfiyyətli yeni sürtkü yaqlarının yaradılması sahəsində aparılan tədqiqatlar aktualdır. Müasir tələblərə cavab verən aşqarlar almadan keyfiyyətli motor yaqlarının yaradılmasını həyata keçirmək çətindir.

Sürtkü yaqlarına əlavə edilən aşqarların içərisində yuyucu-dispersedici aşqarlara xüsusi yer verilir. Bu aşqarlar arasında yağıñ yuyucu-dispersedici xassələrini yaxşılaşdırın alkilfenolyat aşqarları dünyada geniş yayılmışdır [1-5]. Alkilfenolyat aşqarının tərkibinə azot, kükürd atomları və funksional qruplar əlavə etdiyə onların xassələrini yüksəltmək mümkündür [2, 3]. Bu aşqarlar çoxfunksiyalıdır, sadə texnologiya ilə alınır və yağ kompozisiyalarının istismar xassələrini yaxşılaşdırır. Müxtəlif heteroatom və funksional qruplar saxlayan alkilfenolyat aşqarlarından motor yaqlarının korroziyaya, oksidləşməyə qarşı yuyuculuq xassələrini yaxşılaşdırın əsas komponent kimi istifadə olunur [4, 5].

2000-ci ilə qədər işlənən ЦИАТИМ-339 (barium sulfidalkilfenolyat) texniki şərt (TŞ) 38.101917-82, ИХП-101 (barium alkilfenolyat)-TŞ 38.001220-75, ACK (kalsium alkilsalisiyat) OCT 3801243-81 aşqarlarının qələvi ədədi aşağı olduğuna (35-65 mq KOH/q) və müasir yaqların tələblərinə cavab vermədiklərinə görə onların istehsalı azaldılıb, yaxud da dayandı-

Cədvəl 1

Aşqarlar	Aşqarların fiziki-kimyəvi xassələri					
	Qələvi əddəti, mq KOH/q	Kinematik özlülük, 100 °C-də, mm²/s	Sulfat külü, %	Korroziya (qurğusun lövhəciklərdə), q/m²	Çöküntü əmələgəlmənin induksiya dövrü üzrə stabililik (İPO üzrə) 30 saat, çöküntü, %	Yuyuculuq xassəsi (P3B üzrə), ball
M-8 yağı aşqarsız	—	7.1	—	180.5	2.5	6
AKİ-171	115.0	76.8	9.5	1.2	0.85	0.5
AKİ-171	114.4	78.5	9.7	0.9	0.8	0.5
ЦИАТИМ-339 (10 % aşqarla)	42.0	—	10.3	21.4	3.4	0.5-1.0
ACK	56.4	—	7.5	35.1	1.1	0.5-1.0
ИХП-101	64.1	56.8	12.0	18.0	4.2	0.5-1.0



Cədvəl 2

Göstəricilər	M-12B <sub>2</sub> yağı		
	TS 381011198-89	AKİ-171 aşqarı ilə	M-12B <sub>2</sub> tipli Shell Rotella X-30 firma yağı
Kinematik özlülük, 100 °C-də, mm <sup>2</sup> /s	11.5-13.0	12.1	11.8
Özlülük indeksi, az olmamalı	80	80	60
Qələvi əddəti, mq KOH/q, az olmamalı	5.0	5.2	6.4
Sulfat külü, %, az olmamalı	1.3	1.0	0.8
Açıq putada alışma temperaturu, °C, az olmamalı	205	205	238
Donma temperaturu, °C, yüksək olmamalı	Mənfi 15	Mənfi 15	Mənfi 24
Çöküntü əmələgəlmənin induksiya dövrü üzrə stabililik (İPO üzrə saat)	40	40	40
Korroziyalıq (qurğusun lövhəciklərdə) q/m <sup>2</sup> , çox olmamalı	10	Yoxdur	Yoxdur
Yuyuculuq xassəsi (P3B üzrə) ball, çox olmamalı	0.5	0.5	0.5

rilib [6]. Alkilsalisilat aşqarları yüksək yuyucu, oksidləşməyə qarşı xassələrə və termiki stabililiyə malikdir [7].

İşin məqsədi müasir tələblərə cavab verən yeni çoxfunksiyalı alkilfenolyat aşqarlarının sintezi və tədqiqidir. İşdə eyni zamanda alkilfenolyat və alkilsalisilat aşqarlarının xassələrini özündə birləşdirən AKİ-171 aşqarı sintez edilmişdir. AKİ-171 dodesilfenolen formaldehid, salisil turşusu və monoetanolaminin kondenslaşması məhsulunun kalsium duzudur.

Aşqarın nəzərdə tutulan reaksiya sxemi aşağıdakı kimidir:



AKİ-171 aşqarı mərhələli kondenslaşmə ilə sintez olunmuşdur:

- alkilfenolen:formaldehid, salisil turşusu ilə 95–98 °C temperaturda, sonra isə monoetanolaminlə 60–65 °C-də kondenslaşması (100:30:12:9);
- kodenslaşmə məhsulunun 80–85 °C-də kalsium hidroksidlə (alkilfenola görə 20%) neytrallaşması;

- neytrallaşmış məhsulun qurudulması (120–130 °C-də 2–3 saat) və fuqolaşma ilə aşqar mexaniki qarışından ayrıılır və AKİ-171 aşqarı alınır.

Optimal şəraitdə alınan aşqarın fiziki-kim-

yəvi və funksional xassələri standart metodlarla M-8 mineral yağında yoxlanılmışdır. Müqayisə üçün aşqarın analoqları ЦИАТИМ-339, ИХП-101 və ACK aşqarlarının funksional xassələri cədvəl 1-də verilmişdir.

Aşqarın oksidləşməyə qarşı davamlığı ГОСТ 11063-77, korroziya xassəsi ГОСТ 11063-75, yuyuculuq xassəsi isə ГОСТ 5726-2013 üzrə təyin edilmişdir.

Aşqar yüksək korroziyaya qarşı, yuyuculuq xassələrinə malikdir ki, bu da onun molekulunda azot atomu və salisilat qrupunun olması ilə izah edilir.

Cədvəl 1-dən görünür ki, AKİ-171 aşqarı M-8 yağıının korroziya və oksidləşməyə qarşı, eləcə də yuyuculuq xassələrini əhəmiyyətli dərəcədə aşağı salır. Bu səbəbdən onlar ЦИАТИМ-339, ИХП-101 və ACK aşqarlarından üstündür.

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir—Qrant №EİF/GAM-4-BGM-GİN-2017-3(29)-19/05/4.

#### Ədəbiyyat siyahısı

1. Bagirzade R.Z., Dzhafarov R.P., Askerzade S.M., Kuliev F.V., Rasulov Ch.K. Optimizatsiya protsessa tsikloalkilirovaniya fenola c tsiklogeksenom v prisutstvii fosforosoderzhashchego tselolita // Neftepererabotka i neftekhimia, 2017, №10, pp. 37-39.
2. Seleznjeva I.E., Levin A.Ya., Trofimova G.L., Ivanova O.V., Budanovskaya G.A. Novaya sverkhshchelochchnaya alkilfenolnaya prisadka k motornym maslам // Khimia i tekhnologiya topliv i masel, 2009, №4, c. 10-12.
3. Kazim-zade A.K., Nagieva E.A., Mamedova A.X., Gadirov A.A. Kompozitsionnaya alkilfenolnaya prisadka // Mezhdunarodnyi nauchno-issledovatel'skiy zhurnal, 2013, ch. 1. 10(17), c. 40-42.
4. Moiseeva L.S. Prisadki mnogofunktsional'nogo naznacheniya – alkilfenolnatiy: sovershenstvovanie sposobov poluchenija // Tekhnologiya mashinostroeniya, 2012, №10, c. 37-44.
5. Mamedova A.X., Kazim-zade A.K., Nagieva E.A. Novye alkilfenolnatiyne prisadki k smazochnym maslам // Neftepererabotka i neftekhimia, 2010, №9, c. 28-29.
6. Seleznjeva I.E., Levin A.Ya., Monin S.V. Detergentno-dispergirovushchie prisadki k motornym maslам // Khimia i tekhnologiya topliv i masel, 1999, №6, c. 39-43.
7. Vipper A.V. Antioxidant properties of engine oil detergent additives // Lubricant Science, 1996, v. 9, № 1, pp. 61-70.

#### References

1. Bagirzade R.Z., Dzhafarov R.P., Askerzade S.M., Kuliev F.V., Rasulov Ch.K. Optimizatsiya protsessa tsikloalkilirovaniya fenola c tsiklogeksenom v prisutstvii fosforosoderzhashchego tselolita // Neftepererabotka i neftekhimia, 2017, №10, pp. 37-39.
2. Seleznjeva I.E., Levin A.Ya., Trofimova G.L., Ivanova O.V., Budanovskaya G.A. Novaya sverkhshchelochchnaya alkilfenolnaya prisadka k motornym maslам // Khimia i tekhnologiya topliv i masel, 2009, №4, pp. 10-12.
3. Kazim-zade A.K., Nagieva E.A., Mamedova A.X., Gadirov A.A. Kompozitsionnaya alkilfenolnaya prisadka // Mezhdunarodnyi nauchno-issledovatel'skiy zhurnal, 2013, part 1. 10(17), pp. 40-42.
4. Moiseeva L.S. Prisadki mnogofunktsional'nogo naznacheniya – alkilfenolnatiy: sovershenstvovanie sposobov poluchenija // Tekhnologiya mashinostroeniya, 2012, №10, pp. 37-44.
5. Mamedova A.X., Kazim-zade A.K., Nagieva E.A. Novye alkilfenolnatiyne prisadki k smazochnym maslам // Neftepererabotka i neftekhimia, 2010, №9, pp. 28-29.
6. Seleznjeva I.E., Levin A.Ya., Monin S.V. Detergentno-dispergirovushchie prisadki k motornym maslам // Khimia i tekhnologiya topliv i masel, 1999, №6, pp. 39-43.
7. Vipper A.V. Antioxidant properties of engine oil detergent additives // Lubricant Science, 1996, v. 9, № 1, pp. 61-70.